

Çox vaxt düşüncələrim məni uzaqlara aparır, həyatın yaratdığı gözəlliklərin qonağı oluram, qarşımı uca dağları, gur şəlalələr, zümrüdməli bulaqlar çıxır. Həyatın bu ecazkar və füsünkar gözəlliklərin və dadlı-duzlu nemətlərin bolluğuunda özünə sədaqətli və etibarlı dost tapanda qəlbini bürüyən dərin hissələr daha güclü və məğrur olur. Bayronun bir sözü var: "Dostluq qanadsız məhəbbətdir". Bu, həqiqətən də belədir. Əgər iki dost arasında biribirinə inam yoxdursa, deməli etibardan, sədaqətdən söz açmağa davməz.

Bu dünyanın təzadlı, ziddiyətli günlərinin çox şahidi olmuşdur. Bizi əhatə edən insanları yaxşı-pis tanımışdır. Onların məfkurəsi, ağılı-zəkası, felsefi fikri, millətinə, xalqına olan sevgisinin nə qədər uca bir zirvədə ol-

miz, ləyaqətli, fədakar insanların yanına gətirib çıxarıb.

Onuna ünsiyyetdə olanlar, xarak-
terinə az-çox bələd olanlar belə qəna-
ete gəlirlər ki, bu insana bel bağlamaq
olar. Heç bir vaxt, heç kimin varına,
dövlətinə, mülküne aldanıb dostlarına
qarşı dönük çıxmaz. Bunu özünə təh-
qir sayar, çünki etibar etdiyin dostların
vari-dövleti onların ləyaqətində və ex-
laqındadır. Bax budur insanı yaşadan,
ucaldan, başqasının yanında başı uca-
edən.

Arif yazarı-publisistdir. Açıq etiraf edim ki, onun ilk hekayelerinin oxucusu mən olmuşam. Xoşuma geləni de olub, gelməyenidə. Bir yerdə müzakirə etmişik, hərdən mübahisələrimiz de olub, son nəticədə bir məxrəcə gelmişik və Arif Sumqayıtda öz hekayeleri ilə tanınmağa başlayıb və mən onu haqlı olaraq "hekayələr ustası" adlandırmışam. Arif bu titulu bu gün de ləv-

ların şahidi oluruz. Burada ne fanta-
ziya var, ne felsefə, ne də elmi axtarış.
Adı bir ailənin taleyi oxucunun göz
önündən çekilmir ve ister-istemez hə-
min heyatla yaşamalı olursan. Bu da
Arifin uğurudur.

Arif həm də yaxşı tərcüməcidir. Klassik Avropa ədəbiyyatını dilimizə çevirmək olduqca çətin və məsuliyyətlidir. Mən rusdilli qəzətin redaktoru olduğum an belə, tərcümə işinə can atmamışam. Ona görə yox ki, bacarmaram, ona görə ki, çox ağır bir yükdür. Arif bu ağır yükün altına böyük bir həvəslə girdi və etiraf edim ki, onun nə qədər çətinlikle tərcümə etdiyini görsem belə, mənim gözlödiyimden də yüksək səviyyədə Emil Zolyanın "Tereza Raken", "Naturalizm" və Amerika yazarı Karlos Kostanedanın "Don Xuanın təlimi" romanlarını peşəkarca-sına dilimizə tərcümə edib və respublikada müsbət qarsılanıb.

Ləyqətli, cəfakes və səmimi insan

Və yaxud dostum haqqında bir necə strix



duğunu həmişə arzulamışıq. Belə insanlardan çoxlarına rast gəlmışəm və onlarla qürur duymuşam. Bunlardan biri de dostum, yazıçı-publisist Arif Ər-saddır.

Doğrusu onun haqqında yazmaq
məməm üçün həm asandır, həm de çə-
tin. Asandır ona görə ki, 30 ilin dostuy-
uq, bütün sinaqlardan mərdi-mərdane
çıxmışdır. Çetindir ona görə ki, yazını
ele yazmalısan ki, dostunun ürəyində
isti bir yuva salsın, qəlbi fərəhlə dol-
sun, könlü xoş olsun.

Arifin en büyük ve başqalarına nümunə olan müsbət keyfiyyətlərindən biri onun səmimi olmasıdır. Formalizm, tekebbürlük, müştəbehlik ona yaraşmir, eksinə, elə insanlarla heç bir vaxt ünsiyət yaratmaz. Çünkü vicdanı buna yol vermez. "Vicdan insanların heyatının doğru yol göstəricisidir". Bu, L.Tolstoyun sözleridir. Arif doğru yoldadır, çünkü onun öz heyat prinsipleri olduğundan həmşə vicdanının sesine qulaq asıb. Mehz buna görə de, tutduğu yol həmşə hamar olub, onu te-

aqətlə daşıyır və yaradıcılığını uğurla davam etdirir. Onun indiyə kimi "Ömür qatarı", "Tənha ağacı", "Hekayələr" kitabları çapdan çıxıb geniş oxucu kütləsinin ixtiyarına verilib. Hekayələri mezmunca maraqlı və oxunaqlıdır. Ana xətti, süjetlər, dialoqlar sade, başa düşülen tərzda yazılır və oxucuların bütün təbəqələri bu və ya digər sahədə Arifin hekayələrində özlərini tapırlar. Ən başlıcası isə hekayələri yiğcam və ləkənəlidir. Onu da deymə ki, onun hekayələri iki cilddə Türkiyədə tərcümə olunub və bir neçə aydan sonar çapdan çıxacaqdır.

Arifin yaradıcılığı təkçə hekayelərə kifayətlənmir. Onun bir neçə çap olunmamış romanları var. Lakin bu yaxınlarda Arif Ərşadın "Etiraf" adlı romanı oxucuların ixtiyarına verilib. Məişət mövzusunda yazılan bu əsərin əsas ana xətti, qayəsi, ailə münasibətləri, ağır ve iztirablı anların baş vermesi, obrazların xarakteri, qarşılurmazı və sair mühüm yer tutur. Kitabı oxundugda hevətimizdə bas veren reallo-

Mən Arifin ədəbiyyat sahəsində qabiliyyətini görüb bir neçə romanımı və tarixi mövzuda yazılmış əsərlərimin redaksiyəsini ona həvala etmişəm, dostumdur deyə, demək istəmirəm, bir ədəbiyyatşunas kimi kitablarımın redaksiyəsindən razı galmışam.

Arifin bir müsbət keyfiyyəti üzərində də dayanmaq istəyirəm. Sumqayıtda hamimizin hörmət bəslədiyimiz yaziçi Hüməbat Həsənoğlunun rəhbərliyi altında "Sumqayıt dostlar klubu" yaradılmışdır. Klubun üzvlərinin hamısı ziyanlıdır, en əsası isə hamısı Sumqayıtin taassübüklərdir.

Arifin klubda öz yeri, öz çekisi vardır. Bela ki, kənardan onu görənlər belə qənaəət gələ bilərlər ki, bu insan sakit, təmkinli, qaradınməz bir adamdır. Lakin onu yaxından tanıyanlar Arifin məclis adımı, ince humor sahibi olduğunu şahidi olur. Açığını deyim ki, klub üzvləri yay aylarında Azərbaycanın hər hansı bir rayonuna istirahət etməyə gedəndə, Arifin obyektiv səbəblərə görə, iştirak etməməsi hamida tə-əssüf hissi doğurur. Çünkü həmin günün şən və mənali keçməsində Arifin rolü böyükdür. Bununla mən başqa dostlarımızın əməyinə kölgə salmaq niyyətim yoxdur, herənin özünəməxsus veri duzlu yumorlu var.

Arif Ərşadın qarşısından 60 illik yubileyi gelir. Mənim üçün həyatda yaş məhdudiyyəti olmadıqından, hərdən fi-kirləşirəm ki, yəqin dostum Arif də bu fikirdədir. Bununla belə, keçdiyi ömrə yolu hamar və zəngin olub. Gözel ailəsi, övladları, nəvələri var. Bunun özü bir sevinçdir və bu sevincin özü böyük bir xəşxəltliyidir.

Arifin öten günlerine baxanda görürsen ki, o, ailəsinə, dostlarına qarşı həmişə ləyaqətli, cəfəkəş, səmimi və istiqanlı olub. Arifi 30 il bundan əvvəl necə tanımışıqsa, ele de qalıb. Ve inanırıq ki, indiyədək topladığı zəngin həyatını daha da gözəlləşdirəcək, öz saf ve temiz əməlliəti ile bizləri sevindirəcəkdir.

*Eyruz Məmmədov,
Respublikanın
əməkdar jurnalisti*